



Dünya azərbaycanlıları: tarix və müasirlik

*Dünya azərbaycanlılarının həmrəylik gününə
həsr olunmuş II elmi konfrans*

Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılarımız, dəyərli araşdırmaçılar!

2017-ci il dekabrın 21-22-də “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda respublika elmi konfransımız keçiriləcək.

Ənənəvi keçirilməsi nəzərdə tutulan konfransımızın birincisi 2016-cı il 21-22 dekabr tarixində uğurla gerçəkləşdirilmişdir. Konfransda müzakirə olunan məsələlər tarix elmimizin aktual problemləri olduğundan elm adamları ilə yanaşı cəmiyyətdə də ciddi rezonans doğurmuşdur.

Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demografiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsinin və Təhsil nazirliyinin dəstəyi ilə təşkil olunacaq növbəti respublika konfransını təşkil edərkən əsas hədəfimiz qocalmaqda olan elmimizə gənclik ruhu vermək, gənclərin elmi araşdırmalara olan marağını artırmaq və həqiqi akademik səviyyədə araşdırmaların müzakirə olunduğu mühit yaratmaqdır!

Siz - dəyərli gənc tədqiqatçıları konfransımızda görməkdən məmnun olarıq.

Hörmətlə, Təşkilat Komitəsi

Tarixlər:

Konfransın elanı	- 05 iyul 2017
Materialların qəbulu üçün son tarix	- 30 oktyabr 2017
Qəbul olunan materialların elanı	- 01 noyabr 2017
Proqramın elanı	- 12 dekabr 2017
Konfransın keçirilmə tarixi	- 21-22 dekabr 2017

Konfransın mövzuları:

1. XIX-XXI əsrlərdə Azərbaycanın ərazisi və əhalisi
2. Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər
3. Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış
4. Azərbaycan mühacirətinin tarixindən
5. Azərbaycan diasporu və onun fəaliyyət istiqamətləri
6. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri və onun dünya ictimaiyyətinə çatdırılması yolları
7. Azərbaycan Respublikası müstəqillik illərində

Məqalənin qəbulu şərtləri:

- Konfrans bakalavr, magistrant, doktorant, dissertant və elmi işçilər üçün nəzərdə tutulub.
- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər qarşısında qoyduğu tələblər əsas götürülür.
- Konfransın işçi dili Azərbaycan dilidir, çıxışlar azərbaycanlıların həmrəylik günü ilə əlaqədar dövlət dilində olacaq. Məqalələr isə Azərbaycan və ya Rus dillərində qəbul ediləcək.
- Konfransın Elmi komitəsi tərəfindən müsbət rəy verilən məqalələr qəbul olunacaqdır.
- Konfransın materialları müəlliflərin hesabına çap edilir. Materiallarının çapı üçün nəzərdə tutulan ödəniş 15 manatdır.
- Konfrans materiallarının elektron versiyası BDU-nun saytında yayımlanacaq:
<http://bsu.edu.az>

Məqalənin tərtibi qaydaları:

- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;
- Vərəq ölçüləri: hər tərəfdən 2 sm
- Mətn ən çox 3500 söz (Azərbaycan və ingilis dilində olan xülasələr və ədəbiyyat siyahısı daxil olmaqla) həcmində olmalıdır.
- Yazılara kompüterdə səhifə nömrəsi verilməməlidir.
- Başlığın hamısı böyük hərflərlə Times New Roman şriftində, 12 ölçü ilə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır. Məqalənin adı ilə məzmunu tam uyğun olmalıdır.
- Məqalənin başlığının altında sağ tərəfdə 10 ölçü ilə müəllifin adı, soyadı – tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir.
- İlk səhifədə məqalənin 10 ölçü kursivlə (italic) Azərbaycan və ingilis dillərində qısa xülasəsi və hər iki dildə açar sözlər verilməlidir. Xülasələrin mətni eyni olmalıdır.
- Məqalədə sitatlar məqalənin ümumi həcmnin yalnız 30%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- Cədvəl və şəkil verilərsə, cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcılıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Məqalədə verilən şəkil və xəritələr ayrıca fayl (GIF, JPEG) kimi elektron versiyada təqdim edilməlidir.
- Cədvəllər və cədvəlin mənbəsi cədvəlin aşağısında 10 ölçü ilə verilməlidir.

- Məqalə içindəki yarımbaşlıqlar Birinci hərfi böyük, qalanları kiçik olmaqla verilməlidir. Məsələn: Giriş, Nəticə, Ədəbiyyat siyahısı.
- Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin sonunda 10 ölçü ilə əlifba sırası ilə düzülür. Mətdə istinadlar həmin sıraya uyğun kodla verilir. Məsələn: [1, səh.5].
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan məqalənin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı və ondan sonra hiperqitbas qoyulmalıdır.
- Məqalə müəlliflərinin adının yanında Elmi rəhbərin adı, elmi dərəcəsi və akademik ünvanı göstərilməlidir.
- Məqalə elmi rəhbərin dərkənarı ilə qəbul ediləcək (skan edib məqaləyə əlavə etmək). Məqalədəki məlumatların səhihliyinə və araşdırmanın orijinallığına görə elmi rəhbər məsuliyyət daşıyır.
- Məqalə tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
- Məqalələr Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının (dunya.azerbaycanlilari.etl@gmail.com) elektron ünvanına göndərilməlidir.

Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrası; Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası: III korpus, 1007-ci otaq.

Əlaqə: 012-537-04-61 (saat 9.00-17.00)

Email: dunya.azerbaycanlilari.etl@gmail.com